

Forma W-9 (Yenilənib: Avqust 2013 il) Xəzinədarlıq Departamenti Daxili Gəlir Xidməti	Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi Haqqında Müraciət və Təsdiqnamə	Bu formanı sorğu edənə təqdim edin. İRS-ə göndərməyin.
Ad (gəlir vergisi bəyannaməsində qeyd olunduğu kimi)		
Müəssisənin adı/Şəffaf müəssisənin ¹ adı, əgər yuxarıda qeyd ediləndən fərqlidirsə		
Federal vergi təsnifatı üzrə müvafiq xananı seçin: <input type="checkbox"/> Fiziki şəxs/Fərdisahibkar <input type="checkbox"/> C Korporasiya <input type="checkbox"/> S Korporasiya <input type="checkbox"/> Ortaqlıq <input type="checkbox"/> Trast/Etibarnamə ilə idarə olunanəmlak <input type="checkbox"/> Məhdud Məsuliyyətli Cəmiyyət. Vergi təsnifatını daxil edin. (C=C korporasiya, S=S korporasiya, P-Ortaqlıq) ▶ _____ <input type="checkbox"/> Digər (Doldurulma qaydalarına baxın) ▶	Azadolmalar (təlimatlara baxın): Vergidən azad ödəyici kodu (əgər varsa) _____ FATCA üzrə hesabatlıqdan azadolma kodu (əgər varsa) _____	
Ünvan (nömrə, küçə və mənzilin nömrəsi)		
Şəhər, ştat və ZIP kod		
Hesab nömrəsini/nömrələrini (vergi odənişləri üçün İRS-də xüsusi hesab) sadalayın (məcburi deyil)		
HİSSƏ I Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) VÖEN-i müvafiq xanaya daxil edin. Əlavə tutulmaların tətbiq edilməməsi üçün qeyd edilmiş VÖEN “Ad” bölməsində göstərilmiş şəxsə aid olmalıdır. Fiziki şəxslər üçün bu ABŞ sosial sığorta nömrəsidir. Rezident xarici şəxs, fərdi sahibkar və ya şəffaf müəssisələrə aid tələblər Təlimatın I hissəsində göstərilmişdir. Digər müəssisələr üçün bu nömrə işəgötürənin eyniləşdirmə nömrəsidir. Hər hansı müvafiq nömrəyə sahib deyilsinizsə, 3-cü səhifədə <i>VÖEN-i necə əldə etmək mümkündür</i> bölməsinə baxa bilərsiniz. Qeyd. Bank hesabı bir neçə şəxsə məxsusdursa nömrəsi qeyd ediləcək tərəf ilə bağlı təlimatlar üçün Təlimatlara istinad edin.	Sosial sığorta nömrəsi ----- İşəgötürənin eyniləşdirmə nömrəsi -----	
HİSSƏ II Təsdiqnamə Yalan məlumat təqdim etməyə görə olan məsuliyyəti nəzərə alaraq təsdiq edirəm ki: 1. Bu formada göstərilmiş nömrə mənə məxsus həqiqi vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir (və ya mənmüvafiq nömrənin verilməsini gözləyirəm). 2. Mən əlavə vergi qoyma subyekti deyiləm, çünki: (a) mən əlavə vergi qoymadan azadam və ya (b) faiz və ya dividendləri bəyan etmədiyimə görə Daxili Gəlir Xidmətindən (İRS) əlavə vergiyə cəlb olunmağıma dair hər hansı bildiriş almamışam və ya (c) artıq əlavə vergi qoyma subyekti olmadığımı dair İRS-dən bildiriş almışam. 3. Mən ABŞ vətəndaşıyam və ya ABŞ şəxsiyəm 4. Mənim FATCA üzrə hesabat öhdəliyindən azad olduğumu göstərən, bu formaya daxil edilmiş FATCA kodu (kodları) (varsa) düzgündür. Təsdiqləmə üzrə təlimatlar. Faiz və dividendləri bəyan etmədiyinizə görə əlavə vergiyə cəlb olunmağınız haqqında İRS tərəfindən xəbərdarlıq aldığınız halda, 2-ci bəndi silməyiniz xahiş olunur. Daşınmaz əmlakla bağlı əməliyyatlar üzrə 2-ci bənd tətbiq olunmur. Ödənilmiş ipoteka faizləri, təminatlı əmlakın alınması və ya belə əmlakdan imtina, borcun ləğv edilməsi, fərdi pensiya təminatı (FPT) üzrə ödəmələr və ümumiyyətlə, faiz və dividendlərdən başqa digər ödəmələr halında təsdiqnaməni imzalamağınız tələb olunmur, lakin düzgün VÖEN-i göstərməlisiniz.		

İmza: ABŞ şəxsinin imzası:

Tarix

¹Şəffaf müəssisə vergi məqsədləri sahibi ilə eyni şəxs hesab olunan müəssisələrdir (red.)